



**Aydin  
Medetooglu**

Bizim yazar

XV əsrin sonlarında Ağqoyunu şahzadələri arasında baş verən hakimiyyət davalarından istifadə edən Səfəvilər Azərbaycanın siyasi-dini həyatında mühüm rol oynamaya başlayırlar. Uzun müddətli gərgin mübarizədən sonra nəhayət 1500-cü ilin sonunda Şirvan hakimi Fərrux Yasəri, 1501-ci ildə Haxçivan ərazisində Əlvənd Mirzəni məğlub edən, həmin ildə Bakını tutan və 1501-ci ilin payızında təntənə ilə Təbrizə daxil olan 14 yaşılı Şeyx İsmayıllı «Şah» elan edilərək paytaxtı Təbriz şəhəri olmaqla Səfəvi Türk dövlətinin əsasını qoymuşdu.

1501-ci ildən 1736-ci ilə qədər 235 il davam edən Səfəvilər səltənəti Azərbaycanda feodal pərakəndəliyinə son qoyaraq mərkəzləşmiş vahid Azərbaycan Türk dövləti yaratmış, ərazilərini da ha da genişləndirərək imperiyaya çevrilmiş, ilk dəfə olaraq Azərbaycan Türkçəsini rəsmi dövlət dili elan etmiş, Azərbaycan mədəniyyəti, elmi və ədəbiyyatının çıxılınməsində müstəsna rol oynamışlar.

Dövlət başçısı Şah İsmayıllı Xətinyinin doğma Türk dilində şeirlər yazdığını görən dövlətin bütün ərazilərindəki şairlər də ana dilində əsərlər yaratmağa başlamış və beləliklə də Azərbaycan ədəbi yazılı Türkçəsi xeyli zənginləşərək ərəb və fars dilləri ilə rəqabət edə biləcək bir səviyyəyə yüksəlmüşdi. Səfəvi sarayında Həbibinin başçılığı ilə Süruri, Şahi, Matəmi, Tüfeysi, Qasımidən ibarət ədəbi məclis yaradılmış, xalq şerinin ən görkəmlı nümayəndəsi Aşıq Qurbanı sarayda yazıb-yaratmış, saz saraya daxil olmuş, şifahi xalq ədəbiyyatına aid yeni dastanlar yaranmağa başlamışdı.

Bu dövr Azərbaycana Şah İsmayıllı kimi dövlət başçısı, Məhəmməd Füzuli kimi dahi mütəfəkkir, Həbib, Sabib Təbrizi, Qövsi Təbrizi və b. kimi böyük şairlər, Sultan Məhəmməd, Kəmaləddin Behzad kimi dahi rəssamlar, Aşıq Qurbanı, Tufarqanlı Abbas, Sarı Aşıq və b. kimi ustad aşıqlar, onlarla müdərris, təzkirəçi, tarixçi, təbib, riyaziyyatçı, astronom, müsiqiçi, memar, nəqqaş, xəttat, Şükrüllah Şirvani, Mövlana Mirzə Məhəmməd, Mövlana Əbdülbaqi,

Kərbəlayi Baba Fərəc, İbrahim Mirzə və b. kimi alimlər bəxş etmişdir. Bir sözü, Səfəvilər dövründə Azərbaycan Türk mədəniyyəti dolğun inkişaf yolunu keçmiş, İmperatorluq ərazisində ya-

ratlığı İmperatorluq dağlıdır. Azərbaycan xanlıqlara parçalanır, ayrı-ayrı ölkələrdə müxtəlif dövlətlər yaranır. Nadir Şahdan sonra Azərbaycan ərazisində 17 xanlıq, 5 sultanlıq və 5 məliklik yaranmışdır. Bu xanlıqlardan 8-i Güney Azərbaycanda, 8-i Quzey Azərbaycanda, biri isə Qərbi Azərbaycanda

meyl edir, onlarla ittifaqa girməyə cəhd edirdilər. Lakin Osmanlı İmperiyasının özü çətin vəziyyətdə olduğu üçün xanlara kömək edə bilməmiş, ona görə də Quzey Azərbaycan uğrunda çar Rusiyası ilə Azərbaycan Qacarlar dövləti arasında mübarizə başlamış, Ağa Məhəmməd şah Qacarın Şu-

məd xan Dünbülli, Hacı Çələbi, Pənahəli xan Cavanşir, Quba xanı Fətəli xan, Molla Penah Vaqif kimi dövlət xadimləri yetişdirmişdir.

XIX əsrin əvvellərindən başlayaraq, çar Rusiyasının cənubi Qafqaza, o cümlədən də Azərbaycana iddiaları artmış, nəhayət on illik müharibə ərzində çar Rusi-

# Tarixdən bu günə - Azərbaycan türkləri

(başlanğıçı ötən sayımızda)

şayan digər xalqların da mədəni inkişafında dəyərli rol oynamışdır.

XVIII əsrin əvvellərindən başlayaraq Azərbaycan Səfəvilər dövləti üç tərəfdən - Şimaldan çar Rusiyası, Şərqedən Əfqan feodalları, Qərbdən Osmanlı İmperatorluğu tərəfindən hücumla məruz qalır. Vəziyyətin çıxılmaz olduğunu görən Səfəvi ordu başçısı Nadir xan əvvəlcə Əfqanları, daha sonra isə Rusları və Osmanlıları dövlətin ərazilərindən

(İrəvan Xanlığı) yaranmışdır. Quzeydəki sultanlıqlar Şəki xanlığından, məlikliklər isə Qarabağ xanlığından asılı idi. Hər bir xanlığın öz xanı, öz vəziri, öz ordusu, hətta öz pulu var idi. Hakimiyyət ırsı xarakter daşıyırdı. Kəndlər yüzbaşı və kəndxudalar, şəhərlər kələntərlər, mahallalar naiblər, qalalar qalabayılardır tərəfindən idarə olunmaqla hamisi xanlara tabe idilər. Bu xanlıqların hər biri özünü müstəqil sayrı, müstəqil xarici siyaset

şada sui-qəsd nəticəsində öldürülməsi ilə «bu xanlıqların bütün varlığı böyük təhlükə qarşısında qaldı» (Bax: Azərbaycan tarixi, Bakı 1996, səh. 572). Azərbaycan belə bir vəziyyətdə XIX əsre daxil oldu.

XVIII əsr Azərbaycanında bütün çətinliklərə baxmayaq, Şəki xan sarayı, Şəkixanovlar evi, Cümə məscidi, İrvanda Götə məscidi, Şuşa, Əsgəran və Bayat qalaları, Şuşa məscidi və b. diqqətəlayiq memarlıq abi-

yası Quzey Azərbaycanı tamamilə işğal edərək, öz imperiyası tərkibinə qatmış, beləliklə də Azərbaycanın bir hissəsi öz dövlətçiliyini itmiş oldu. Bu vəziyyət Quzey Azərbaycanda XX əsrin 18-ci ilinə, yəni Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər davam etdi. Güney Azərbaycan Türkleri isə öz dövlətçilik ənənələrini davam etdirmiş, nəhayət 1925-ci ildə ruslar və ingilislər tərəfindən Mazandaranlı Rza şahlıq taxtına çi-



vurub çıxararaq 1732-ci ildə şah II Təhmasibi taxtdan salır və onun kiçik yaşılı oğlu Abbas Mirzəni III Şah Abbas adı ilə taxta çıxarıb özünü onun qəyyumu adlandırır.

1736-ci ildə III Şah Abbasın qəfletən ölümündən istifadə edərək Nadir xan Muğanda toplanan qurultayda özünü «Şah» elan edir. 11 illik hakimiyyəti dövründə Nadir Şah Əfşar mərkəzləşmiş Azərbaycan dövlətini bərpə edərək Hindistan və Əfqanistəni da feth edərək qısa müddətli olsa da bir İmperatorluq yaratmağa müvəffəq olur. Lakin 1747-ci ilin 9 mayında sui-qəsd nəticəsinde öz sarayında qətlə yetirilən Nadir Şahdan sonra onun min bir əziyyətlə ya-

yeridir, bir-biri ilə müharibə edir, ərazilərini genişləndirməyə çalışırıdlar.

Artıq XVIII əsrin 60-ci illərində Güney Azərbaycan xanlıqlarını Kərim xan Zənd birləşdirib müəyyən menada mərkəzi hakimiyyət yaratmağa nail olmuşdu. O, Quzey Azərbaycan Xanlıqlarını da nəzarət altına almağa çalışsa da, buna nail ola bilməmiş, daha sonra 1781-ci ildə hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar Güney Azərbaycan xanlıqlarını və İran ərazisini özünə tabe edərək üzünü Quzey Azərbaycana çevirmişdi. Bu dövrde Quzey Azərbaycan xanlıqlarının bir qismi Qacarlara, bir qismi Rusiyaya, bir qismi də Osmanlılara

dərəri yaradılmış, Azərbaycan elmində və maarifində bəzi irəliləyişlər olmuş, müsiqi, rəngkarlıq və memarlıq inkişaf etmişdi. Bu dövr Azərbaycana Hacı Məhəmməd Zare, Rəfai, Hüseyn xan Müştəq, Nicat Şirvani, Şakir Şirvani, Arif Şirvani, Arif Təbrizli, Ağa Məsih Şirvani, Xəstə Qasım, Şikəstə Şirvani, Şəkili Nəbəni, Molla Veli Vidadi, Molla Pənah Vəqif və b. şairlər, Əbdül-rəzzəq Dünbülli kimi tarixçi, Zeynəlabdin Şirvani kimi coğrafiyaçı alimlər bəxş etmiş, «Şəhriyar dastanı», «Oğru və qazi» kimi nəşr əsərləri yaranmışdır. Bu dövr həmçinin Ağa Məhəmməd şah Qacar, Fətəli xan Əfşar, Cavad xan Ziyadoğlu, Əh-

xarılaraq 1000 illik Azərbaycan Türk hakimiyyətinə son qoyulmuşdu.

*Buna baxmayaraq, Quzey Azərbaycan 1918-1920-ci illərdə öz dövlətçiliyini bərqərar etmiş, lakin bolşeviklər tərəfindən bu dövlətə də son qoyulmuş və Quzey Azərbaycan yenidən 70 illik rus müstəmləkəsinə çevrilmişdi. Nəhayət 1991-ci ildə Quzey Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmiş, dünya dövlətləri sırasına daxil olmuşdur. Güney Azərbaycanda isə milli müstəqillik uğrunda mübarizə davam etməkdədir. Artıq XXI əsrə Bütöv, mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması tarixi zərurətə çevrilmişdir.*